

MÜHƏNDİS (TƏSƏRRÜFAT İŞLƏRİ)**VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR**

1. İşçilərin iş yerində qidalanması qaydaları
2. Dərin dəniz özüllərində ərzaqların saxlanması normaları
3. Yaşayış blokunda sanitar gigiyenik normalar
4. Dərin dəniz özüllərində osmos su təmizləmə qurğusunun təyinatı və iş prinsipi haqqında
5. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmə normaları
6. Dərin dəniz özüllərində yanğın təhlükəsizliyi qaydaları
7. Özüllərdə ilkin yanğın söndürmə vasitələrinin təyinatı
8. İşçilərin sosial rifahının yaxşılaşdırılması işləri
9. Sosial məişət şəraitinin yaxşılaşdırılması tədbirləri
10. Təsərrüfat işlərinin planlaşdırılması, təşkili və texnologiyası
11. Əməyin mühafizəsi, əməyin sağlamlığı, əməyin təhlükəsizliyi
12. Əllə yüklərin daşınması normalarını
13. Bina və obyektlərdə qəza çıxışının normaları
14. Sobaların və tüstü borularının yoxlanılması dövriliyini

Ədəbiyyat:

1. "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər", Sanitariya-epidemioloji qaydalar və normativlər, Bakı-2010
2. SOCAR-ın işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələrinin pulsuz verilməsi normaları, Bakı-2009
3. Neft-qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları, Bakı-2011
4. "СанПиН 2.2.4.548-96. 2.2.4 Физические факторы производственной среды, Гигиенические требования к микроклимату производственных помещений. Санитарные правила и нормы" Российская Федерация 1996
5. Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları, Bakı-2005
6. "İnzibati və məişət binaları, layihələndirmə normaları", Bakı-2013
7. SOCAR-ın xeyriyyə, sosial və sponsor yardımını haqqında standartlaşdırma sistemi, SOCARSS – 009.2012-ci il

1. Dəniz suyunun təmizlənməsi avadanlığı üzrə operatoruna uzunboğaz çəkmənin verilmə dövriliyi hansı müddətdir?

- A) Altı aydan bir
- B) Üç aydan bir
- C) On iki aydan bir
- D) On səkkiz aydan bir
- E) İyirimi dörd aydan bir

2. Quyuların tədqiqi üzrə operatoruna brezentdən bir barmaqlı əlcəyin verilmə dövriliyi hansı müddətdir?

- A) Üç aydan bir
- B) On beş gündən bir
- C) On gündən bir
- D) Ayda bir dəfə
- E) Yeddi gündən bir

3. Dəniz suyunun təmizlənməsi avadanlığı üzrə operatoruna isti astarlı pambıq parçadan gödəkçə və şalvarın verilmə dövriliyi hansı müddətdir?

- A) Otuz altı aydan bir
- B) Üç aydan bir
- C) On iki aydan bir
- D) On səkkiz aydan bir
- E) İyirimi dörd aydan bir

4. Dəniz suyunun təmizlənməsi avadanlığı üzrə operatoruna dəbilqəaltının verilmə dövriliyi hansı müddətdir?

- A) On iki aydan bir
- B) Üç aydan bir
- C) Altı aydan bir
- D) On səkkiz aydan bir
- E) İyirimi dörd aydan bir

5. Quyuların tədqiqi üzrə operatoruna dəbilqənin (qoruyucu) verilmə dövriliyi neçə müddətdən birdir?

- A) On iki aydan bir
- B) İyirimi dörd aydan bir
- C) Altı aydan bir
- D) On səkkiz aydan bir
- E) Otuz altı aydan bir